

# **İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən (və ya maliyyələşdirilməsi nəzərdə tutulan) layihələr üzrə monitorinqlərin aparılması**

## **Qaydaları**

### **1. Ümumi müddəalar**

- 1.1 İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (bundan sonra Fond adlanacaq) vəsaitləri hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən (və ya maliyyələşdirilməsi nəzərdə tutulan) layihələr üzrə monitorinqlərin aparılması Qaydaları (bundan sonra-Qaydalar adlanacaq) “Azərbaycan Respublikası Rəhbərlik və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikası Rəhbərlik və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na, qüvvədə olan digər normativ-xarakterli aktlara və qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanmışdır.
- 1.2 Qaydalar Fondun vəsaitləri hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən (və ya maliyyələşdirilməsi nəzərdə tutulan) layihələr üzrə aparılan monitorinqlər zamanı Fondun, müvəkkil kredit təşkilatlarının və sahibkarlıq subyektlərinin hüquq və vəzifələrini müəyyən edir.

### **2. Monitorinqin məqsədi**

- 2.1 Fondun vəsaitləri hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən layihələr üzrə monitorinqlərin aparılmasında məqsəd sahibkarlıq subyektinin mövcud maddi-texniki vəziyyətinə baxış keçirmək, layihə istiqaməti üzrə potensialını müəyyən etmək, layihənin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatı və sahibkarlıq subyektini tərəfindən təqdim olunmuş məlumatların dürüstlüyünü (ilkin monitorinq zamanı) və ayrılan vəsaitin təyinatına uyğun istifadə edilməsinə nəzarəti (növbəti monitorinq zamanı) təmin etməkdən ibarətdir.

### 3. Monitorinqin formaları və təşkili

#### 3.1 Monitorinqin formaları:

##### 3.1.1 **İlkin monitorinq**(Fond tərəfindən aparılan ilkin monitorinqlər).

İlkin monitorinq Fondun vəsaitləri hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan layihələr üzrə sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatları vasitəsi ilə təqdim etdikləri məlumatların dəqiqləşdirilməsi və mövcud fəaliyyətlərinə (sahibkarlıq subyektinin mövcud maddi-texniki vəziyyəti və layihə istiqaməti üzrə potensialı) baxış keçirilməsi məqsədilə aparılır. İlkin monitorinq sahibkarlıq subyektinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır və müvafiq akt (ilkin monitorinq aktı) tərtib olunur. Fondun səlahiyyətli nümayəndəsi monitorinq obyektində ehtiyac olduğu halda foto və video çəkilişlərdən istifadə edə bilər. Fondun təşəbbüsü ilə ilkin monitorinqə müvəkkil kredit təşkilatının nümayəndəsi də cəlb oluna bilər.

##### 3.1.2 **Növbəti monitorinq**(Müvəkkil kredit təşkilatları tərəfindən aparılan monitorinqlər).

Bu monitorinq müvəkkil kredit təşkilatları tərəfindən güzəştli kreditinin müddəti ərzində ildə iki dəfədən az olmayaraq həyata keçirilir və bu barədə Fonda hesabat verilir. Hesabatın strukturu və forması Fond tərəfindən müəyyən edilir (monitorinq hesabatı). Monitorinq zamanı Fondun müəyyənləşdirdiyi minimal tələblərə uyğun olaraq güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadəsini yoxlamaq məqsədilə layihə üzrə görülmüş işlərə baxış keçirilir.

##### 3.1.3 **Növbəti monitorinq**(Fond tərəfindən aparılan monitorinqlər).

Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq obyektlərində müstəqil monitorinqlər apara bilər. Monitorinq Fondun rəhbərliyinin (Fondun icraçı direktoru və icraçı direktorun müavinləri) qərarı əsasında sahibkarlıq obyektində, onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilir və müvafiq akt (monitorinq aktı) tərtib olunur. Monitorinq zamanı verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə xərclənməsi müvafiq təsdiqləyici sənədlər əsasında yoxlanılır və monitorinq obyektində ehtiyac olduğu halda foto və video çəkilişlərdən istifadə edilir. Fondun təşəbbüsü ilə Fond tərəfindən sahibkarlıq subyektlərində aparılan monitorinqlərə müvəkkil kredit təşkilatının nümayəndəsi də cəlb oluna bilər.

### 4. Monitorinq iştirakçılarının hüquq və vəzifələri

#### 4.1 Monitorinq iştirakçıları aşağıdakılardır:

##### 4.1.1 Fond

##### 4.1.2 Müvəkkil kredit təşkilatları

##### 4.1.3 Sahibkarlıq subyektləri

#### 4.2 **Fondun hüquqları:**

##### 4.2.1 Monitorinq aparılacaq layihələri müəyyən etmək;

##### 4.2.2 Zəruri hallarda monitorinqlərini keçirilməsinə kənar mütəxəssisləri (ekspertləri) cəlb etmək;

- 4.2.3 Sahibkarlıq subyektlərindən və müvəkkil kredit təşkilatlarından monitorinq üçün zəruri olansənədlə rəhbərlik etmək və izahatlar almaq;
- 4.2.4 Zəruri hallarda müvəkkil kredit təşkilatlarını birgə monitorinqlərini aparılmasına cəlb etmək;
- 4.2.5 Fondun vəsaiti hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən layihələr üzrə müvəkkil kredit təşkilatları tərəfindən növbədən kənar monitorinqin keçirilməsini tələb etmək;
- 4.2.6 Monitorinq zamanı monitorinq aktına əlavə etmək üçün foto və video çəkilişdən istifadə etmək;
- 4.2.7 Monitorinq ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan digər hüquqlardan istifadə etmək.

#### 4.3 **Fondun vəzifələri:**

- 4.3.1 Monitorinq barədə sahibkarlıq subyektini və monitorinq müvəkkil kredit təşkilatı cəlb olunduğu halda, sahibkarlıq subyektini və müvəkkil kredit təşkilatını monitorinqin başlamasından əvvəl 3 (üç) bank günü əvvəl məlumatlandırmaq;
- 4.3.2 Monitorinqin nəticələrinə dair tərtib etmək;
- 4.3.3 Keçirilmiş monitorinqlər barədə bildirişlərə əsasən qeyd edilən məlumatları Fondun Müşahidə Şurasına hesabat əqdimitmək;
- 4.3.4 Monitorinqin nəticələrinə dair Fondun vəsaitlərinin istifadəsi Qaydalarına uyğun olaraq tədbirlər görmək;

#### 4.4 **Müvəkkil kredit təşkilatının hüquqları:**

- 4.4.1 Fondun vəsaiti hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən hər bir layihə üzrə monitorinqlərin vaxtını müəyyən etmək;
- 4.4.2 Zəruri hallarda Fondun vəsaiti hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən layihələr üzrə növbəti monitorinqin keçirilməsini məqsədilə Fondun işçisinin (işçilərinin) monitorinqlərdə iştirak etməsi üçün müdaxilə etmək;
- 4.4.3 Fondun vəsaiti hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən layihələrin monitorinqləri ilə əlaqədar məsləhətləşmələr aparmaq üçün Fondun müdaxilə etmək;
- 4.4.4 Monitorinq zamanı monitorinq aktına əlavə etmək üçün foto və video çəkilişdən istifadə etmək;
- 4.4.5 Sahibkarlıq subyektindən monitorinq üçün zəruri olansənədləri tələb etmək;
- 4.4.6 Müvəkkil kredit təşkilatının monitorinq üzrə daxili qaydalarından və kredit müqaviləsində göstərilən digər hüquqlardan istifadə etmək.

#### 4.5 **Müvəkkil kredit təşkilatının vəzifələri:**

- 4.5.1 Fondun vəsaiti hesabına güzəştli kreditlər vasitəsilə layihəni maliyyələşdirilən hər bir sahibkarlıq subyektini üzrə bildirişlərdən əvvəl monitorinqlərini aparmaq və Fondun cari yarımillik üzrə növbəti yarımilliyin ilk 10 bank günü əvvəl məlumatlandırmaq və hesabat əqdimitmək;
- 4.5.2 Monitorinq aparanda zaman, verilmiş kreditin təyinatı üzrə istifadə edilməməsi hallarına əsasən bildirişlər, bəzi hallarda monitorinq bitdikdən sonra 3 (üç) bank günü əvvəl Fondun məlumatlandırmaq və "İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq tədbirlər görmək;
- 4.5.3 Fondun işçiləri ilə birlikdə aparılan monitorinqlərin təşkilini təmin etmək;

#### 4.5.4 Fond

tərəfindən aparılan monitorinqlərin nəticəsi üzrə qəbul olunmuş qərarların icrasını təmin etmək;

#### 4.6 **Sahibkarlıq subyektinin hüquqları:**

4.6.1 Monitorinqin nəticələri barədə qanunvericilikdən əzərdə tutulmuş qaydada şikayət vermək.

#### 4.7 **Sahibkarlıq subyektinin vəzifələri:**

4.7.1 Monitorinqi apararaq şəxsə (şəxslərə) vəzifələrini icra etmək üçün şərait yaratmaq;

4.7.2 Monitorinqi apararaq şəxsin (şəxslərin) sahibkarlıq subyektinin obyektində sərbəst hərəkətini təmin etmək;

4.7.3 Monitorinq keçiriləndə vərdə monitorinqüçün tələb olunan sənədləri təqdim etmək;

4.7.4 Monitorinq olunan obyektə foto və video çəkilişlərini aparılması üçün şərait yaratmaq;

4.7.5 Monitorinqin nəticəsi üzrə Fondun və (və ya) müvəkkil kredit təşkilatının verdiyi tövsiyələri və tapşırıqları icra etmək.

### **5. Monitorinqin nəticəsi**

5.1 Formasından asılı olaraq keçirilmiş monitorinqin nəticələri:

#### 5.1.1 **İlkin monitorinqlər üzrə**

İlkin monitorinq Fondun vəsaitləri hesabına güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin ümumi araşdırmasının tərkib hissəsi olmaqla ekspertizanın nəticəsinə təsir edir. İlkin monitorinqin nəticəsi təqdim olunan məlumatların dürüstlüyü nəzərə alınaraq monitorinq qeydləri (monitorinq zamanı əldə olunan məlumatlar) ilə xarakterizə olunur.

#### 5.1.2 **Növbəti monitorinqlər üzrə**

a. Layihənin maliyyələşdirilməsi üçün ayrılmış güzəştli kredit vəsaiti təyinatı üzrə istifadə edilmişdir.

b. Layihənin maliyyələşdirilməsi üçün ayrılmış güzəştli kredit vəsaiti təyinatı üzrə istifadə edilməmişdir.

5.1.3 Monitorinqin nəticəsi olaraq tərtib olunan aktlara sahibkarlıq subyektinin və (və ya) Fond tərəfindən aparılan monitorinqlərdə müvəkkil kredit təşkilatının nümayəndəsinin imza etməməsi monitorinq aktının hüquqi qüvvəsinə təsir göstərmir. Sahibkarlıq subyektinin və (və ya) müvəkkil kredit təşkilatının nümayəndəsi monitorinq aktına imza etməkdən imtina etdikdə qanunvericiliyə uyğun olaraq, imtina aktı tərtib olunur. Sahibkarlıq subyektini və (və ya) müvəkkil kredit təşkilatı monitorinq aktının nəticələrindən qanunvericiliyə müvafiq olaraq şikayət verə bilər.

